

Döyüşən sətirlər

Sükuta əbədi təsəlli

70-ci illər Azərbaycan poeziyasında özünəməxsus bədii təfəkkürü, hadisə və predmetlərə yanaşma tərzi ilə seçildi, yeni bədii təsvir vasitələriylə xarakterik olan şeirləriylə poetik cərəyan yaradanlardan biri kimi sevil-di Isa İsmayılovadə.

Uşaqlığı, yeniyetməliyi Böyük Vətən müharibəsinin sixintiliyələ keçən istedadlı şairin şeirləri o illərin poetik təsviridi sanki. Həm də duyğusallıqla ifadə edilmiş təsviri. "Kəndimiz davadan uzaq olsa da, Dava kəndimizin içindən keçib", - misraları müharibə kəlməsinin ifadə etdiyi məzmunu tam ifadə edir - müharibə ağrı-acıdı, müharibə ölüm-itimdi, müharibə "qara kağız"dı, müharibə yoldan üzülməyən baxışlardı, ... Isa İsmayılovadə bunları şeirin imkanları həddində böyük vətəndəs ağrı-acısıyla ifadə edib...

Müharibədə toyların necə olduğunu Isa İsmayılovadənin şeiri deyir. Milli mentalitetin poetik ifadəsidi bu şeir. Toy şadlıq, şadvanlıqdır. Kəndə "qara kağız" gəlibə, o şadlıq, şadvanlıq anaların ağalarından, uşaqların yetimliyindən "utanır", belə demək mümkünündürsə, "səsini udur".

Bu şeirlərin "Azərbaycan Ordusu" qəzetinin oxucuları üçün də düşündürücü olacağını güman edirik.



"Azərbaycan Ordusu"

Güllələr demədi

Getdilər... Getdilər fit çala-çala, getdilər atları çızmızdırımeye - bizi aparmadılar. Qulançar yiğmağa, moruq dərməye bizi aparmadılar.

Yalvarıb-yaxarıb dil tökəndə biz Onlar üstümüze od elədilər, qışqırıb-təpinib hədələdilər: "Hələ uşaqsınız nə yaşıınız var..."

Bir gün xəbər gəldi: dava başlanıb... Onlar əsgərliyə çağırıldılardı, nə tütek çaldılar, nə fit çaldılar, fikrili oldular, ağır oldular...

Yola salanlara qoşulanda biz yalvarıb-yaxarıb dil töküdə onlar: "Qayıdın... qayıdın, geri qayıdın, qayıdın atları çızmızdırımeye, qulançar yiğmağa, moruq dərməye..."

Biz getdik atları çızmızdırımeye, qulançar yiğmağa, moruq yeməyə. Düşüb arxamızca gəldi uşaqlar, dilimiz gəlmədi bir söz deməyə...

Onların yoxluğu düşdü araya, oyunlar, məclislər qaldı yarımcıq. Toyalar da seyrəldi, toyxanalar da, aşiq da havanı çaldı yarımcıq.

Kəndimiz yamanca uralanmışdı, yaman korun-korun yanındı ocaq. Bir ağızgöyçək də qaralanmışdı; "Deyəsən gedənlər qayıtmayacaq..."

Mərmilər, güllələr fit çala-çala cuvar Cavad kimi qovdu onları. Kətmən vura-vura, ot çala-çala baxdıq yollara...

Getdilər, getdilər Berline sarı, getdilər... getdilər ölümə sarı... Qəlpələr demədi, geri qayıdın, lülələr demədi: geri qayıdın, güllələr demədi geri qayıdın, hələ uşaqsınız, nə yaşıınız var...

Heykəl yetim qaldı

Son gecə... Son nəfəs... Sonuncu görüş... İntizar baxışlar sorğu-suallı. İllişdi hardasa, qaldı hardasa, Qırıldı ananın sinqın xəyalı. Yumdu gözlərini...

Ele bu dəmdə Ehmalca-ehmalca qapını açdı, Gəldi heykəl oğlu hərbi geyimdə. Düşüb pyedestaldən... gəldi yanına, Öpdü gözlərindən, ağ saçlarından.

Ananın kədərlə titrək əlləri Gəzdi qarış-qarış... Toxundu oğlunun soyuq alnına, Soyuq sinəsinə, tunc paqonuna...

Heykəl nəfəs aldı... köks ötürdü o. Çıxardı əynindən tunc paltarını... İstədi bir kəlmə söz desin ana - Saxlaya bilmədi göz yaşlarını Uzaq bir mənzilə yol gedirdi o...

Heykəl ağlayırdı... ana susurdu... Dünya da susurdu... Sonsuz bir süküt. Bir tabut qalxırdı Yer kürəsindən - Heykəlin ciyində gedirdi tabut...

Heykəl yetim qaldı... anasız qaldı... O gecə... o gecə səhərə kimi Heykəl yuxu gördü - Dilindən düşmədi ananın adı...

Səssiz toyalar

Mən təzəcə dil açmışdım... o yanda inildədi, gümündəndi balaban. Kəndimizin səssiz-küysüz toyunda Həzin-həzin yenə dindi balaban.

Divardakı telli saz da o gecə Köynəyini tənbəl-tənbəl çıxardı. Aşiq Sadiq köks ötürdü gizlিচ، Qəhərləndi, bir bayatı çağırıldı...

Yavaş-yavaş əriyirdi kölgətək "Otuzluğun" oləziyən işiği. Döyüşlərdən nigarandı, nigarandı - Yorğun gözler zillənsə də aşağı.

Yavaş-yavaş dilə gəldi qarmon da, Dəf çubuğu enib-qalxdı astaca. Ağbircəklər durub əli qoynunda, Nisgilini gözlərində gizlədib - Üzündəki qırışları kim açar?...

"Qara kağız" yol gəlirdi uzaqdan, Astanani kəsdirəcək yene də. Burda səssiz toy çalınır bayaqdan, Ev iyəsi fikirlidir dünəndən.

Bir səs gəldi: "Güləşhəngi" çalınsın. Topal Həsən yaxasını açaraq, Dövrə vurub ortaçıqda qalmışdı. Bir səs gəldi: "Asta çalın, ay uşaq..." Yenə kimse qara xəbər almışdı...

"Bəy" atası vurnuxurdı o yanda, Ürəyinə nəsə damdı, pərt oldu... Səssiz toyalar yada düşdü... Bir anda Səssizlikdən qulaqlarım tutuldu.

Böyüdülümiş şəkillər

Eve gəldi oğulların nənələri, anaları. Sandıqlara əl atdırılar - Ələk-vələk elədilər.

Taxçaları, boğçaları əl atdırılar - Ələk-vələk elədilər...

Yaddaşlara əl atdırılar - Ələk-vələk elədilər...

Farmaşlara əl atdırılar,

Yaddaşlara əl atdırılar - Ələk-vələk elədilər...

O yadigar müştüyə bax - Həsrət kimi sapsarıdır. Babalardan qalıb bəlkə... O yadigar kağıza bax - Qat yerindən şırımlı-şırımlı, Göz yaşından ləkə-ləkə...

O yadigar saatə bax - "Qara kağız" gələn gündən Qurulmayıb, yatır hələ, Yatasıdır illərlə... O illərin şəkilləri Yavaş-yavaş çıxdı üzə. Şəkil-qardaş, şəkil-ata, şəkil-baba

Analarla, nənələrlə Dayandılar göz-gözə... "Şəkil-qardaş, Bir zamanlar oğul toyu Bu dağları silkələdi - Guppultunu eşitmədin..."

"Şəkil-ata, Nəvə əli bağçanızda Cıtraq-çitraq budaqları silkələdi - Tappiltini eşitmədin..."

"Şəkil-baba, 30 ildir 21 yaşındasın - Heç bu yaşıda baba olar? - İnanmayır bu el-oba..."

Toz basmışdı, qat kəşmişdi şəkilləri. Qat kəşmişdi baxışları, yanaqları, kəkkilləri...

Şırımlı-şırımlı sıyrımlanan Alınlarda vaxt qırışı, Yanaqlarda, baxışlarda Vaxt qırışı...

Ele bil ki, bu illəri Özlərinin yerinə yaşamışdı şəkilləri; Şəkil-ata yaşamışdı Öğul toyu həsrətində, Şəkil-qardaş yaşamışdı Bacı səsi həsrətində, Şəkil-baba yaşamışdı Nəvə boyu həsrətində. Ele bil ki, Yaşamışdı, yaşamışdı, Yaşa dolub qocalmışdı şəkillər, Yuxu kimi gəlib-keçən illərdən Şırımları, qırışları "Bac" almışdı şəkillər...